

# AZƏRBAYCANDA ZƏLZƏLƏDƏN ƏVVƏL SEYSMOMAQNİT EFFEKTİN DƏYİŞMƏ XÜSUSİYYƏTLƏRİ

**Aliyeva A.F. – II kurs magistrantı**  
*Bakı Dövlət Universiteti*

Dünyanın seysmoaktiv regionlarında, baş verən güclü zəlzələlərdən əvvəl Yerin geomaqnit sahəsinin anomal dəyişdiyi müəyyən edilmiş və Maçusiro (1967), Akita (1970), Zəngəzur (1968) və s. zəlzələlərindən əvvəl anomal seysmomaqnit effekt izlənilmişdir. Bir çox tədqiqatçılar geodinamik gərginliyin zəlzələrlə əlaqəli olduğunu düşünür və seysmomaqnit effektin qısa müddətli xəbərverici amil kimi öyrənilməsini ən aktual bir problem kimi qeyd edirlər.

Zəlzələnin olacağının qabaqcadan xəbər verilməsi: 1-uzun müddətli; 2-orta müddətli və 3-qısa müddətli olmaqla qiymətləndirilir. Uzun müddətli xəbərverici amil, geoloji tədqiqatlar əsasında ərazinin tektonik quruluşu və seysmikliyi nəzərə alınmaqla, zaman etibarilə 10-100 il ərzində güclü zəlzələnin olacağını deməyə əsas verir. Orta müddətli xəbərverici amil, seysmoloji, geofiziki və geodezik ci-


hazırlarla alınmış anomal fiziki-mekaniki dəyişmələr əsasında 1-10 il ərzində güclü zəlzələnin olacağı qiymətləndirilir. Qısa müddətli xəbərverici amil, zəlzələnin baş verəcəyi yerin koordinatları, zəlzələnin məqnidütası və bir neçə saatdan bir həftəyədək zaman intervalında zəlzələ baş verəcəyi proqnozlaşdırılır.

İşin məqsədi – müasir maqnitometrlərlə, zəlzələ ocaqlarında baş verən proseslərlə əlaqəli, geoloji mühitdə sükurların maqnit xassələrinin dəyişmələrini izləmək, maqnit sahəsinin variasiyalarının analizi, seysmoanomali effektinin aşkarlanması və seysmoanomali effektin kriterilərinin müəyyənləşdirilməsidir.

Azərbaycan ərazisində 1980-ci illərdən başlayaraq daimi fəaliyyət göstərə 6 məntəqədə (Zaqatala, Şəki, İsmayılli, Pirqulu, Lənkəran və Nardaran) maqnitometrik rejim müşahidələri aparılır, həmçinin, Şəki-Şamaxı, Kürətrafi-Talış prognostik poligonlarında ayda bir dəfə təkrarlanmaqla maqnitometrik ölçmə işləri yerinə yetirilir (şəkil 1). Tədqiqat işləri ABŞ-in Kinemetriks şirkətinin istehsalı olan G-856 markalı proton tipli maqnitometrlərlə aparılır. Maqnidütası  $M \geq 4$  olan zəlzələlərin təsiri ilə əlaqəli geomaqnit sahəsinin variasiyalarının, seysmomaqnit effektin dəyişmə xüsusiyyətləri öyrənilir. Zəlzələlərin baş verməsi zamanı, seysmomaqnit effektin yayılma oreali, episentral məsafədən asılılığı  $R=10^{0.5M-1.27}$  km düsturu ilə hesablanmış, müşahidələr əsasında  $T=f(t)$  qrafikləri qurulmuş və  $M \geq 4$  maqnidüdəli zəlzələlərdən əvvəl maqnit gərginliyinin dəyişmələri izlənilmişdir (şəkil 2). Baş vermiş zəlzələlərlə əlaqəli anomali maqnit dəyişmələri bəzən 2-3 gündən 25-30 günə qədər davam edir və anomali maqnit dəyişmələrinin amplitudası 30-40 nTl və bəzən daha çox olur.



Şəkil 1. Azərbaycan ərazisində RSXM-nin tədqiqat apardığı maqnitometrik müşahidə məntəqələrinin sxemi.



Şəkil 2. Azərbaycan ərazisində baş vermiş zəlzələlərlə əlaqəli

anomal seysmomaqnit effektinin dəyişmə qrafikləri.

#### Nəticə

1. Azərbaycan ərazisində  $M \geq 4,0$  zəlzələlərlə əlaqəli seysmomaqnit effektin episentral məsafədən asılı dəyişmə xüsusiyyətləri araşdırılmış və anomal maqnit dəyişmələrinin bəzən 2-3 gündən 25-30 günə qədər davam etdiyi, dəyişmələrinin amplitudasının 30-40 nTl və bəzən daha çox olduğu müəyyən edilmişdir.
2. Maqnit sahəsinin zəlzələ olmayan vaxtlarda bəzən oxşar formalı anomal dəyişdiyi izlənilmiş və belə dəyişmələrin yer təkində baş verən başqa xarakterli, izlənməsi mümkün olmayan geodinamik proseslərlə əlaqəli yarandığı güman edilmişdir.
3. Hazırda bütün dünyada, seysmik aktiv zonalarda zəlzələlərin qısa müddətli proqnazu tədqiqatları aparılsada, indiyə kimi qısa müddətli proqnoz vermək mümkün olmamışdır.
4. Baş verən zəlzələ ocaqlarının yerləşdiyi qatın dərinliyi və seysmomaqnit effekt yayıldığı mühitin təşkil etdiyi sükurların fiziki məxaniki xüsusiyyətləri arasında necə əlaqənin olduğunu aydınlaşdırmaq üçün tədqiqatlar davam etdirilir.

#### Ədəbiyyat

1. Етирмишли Г.С. Ощущимые землетрясения Азербайджана за период 2003-2018 гг. Баку: Элм, 2020, 415 с.
2. Метакса Х.П., Рзаев А.Г., Велиев Г.О. Связь сейсмичности с вариациями геомагнитного поля и импульсного электромагнитного излучения на Шеки-Шемахинском прогностическом полигоне Азербайджана // Душанбе-Москва, Прогноз землетрясений, 1986, № 7, с.202-210
3. Kərimov K.M., Vəliyev H.Ö. Cənubi Xəzər meqəçökəkliyinin dərinlik quruluşu və neft-qazlılığı. Bakı: Elm, 2003, s.240
4. Рзаев А.Г. и др. Связь аномальных изменений в напряженности геомагнитности геомагнитного поля с сейсмотектоническими процессами в литосфере Земли // АМЕА Xəbərlər, Yer Elmləri, 2006, №3, с.58-63
5. Рзаев А.Г., Етирмишли Г.Д., Казымова С.Э. Отражение геодинамического режима в вариациях напряженности геомагнитного поля // Xəbərlər. Yer Elmləri, 2013, №4, с.3-15